

UOT 82:316.3

**HÜSEYN HƏŞİMLİ****ƏLƏKBƏR QƏRİB NAXÇIVANLININ İLK HEKAYƏLƏRİ**

Məqalə unudulmuş ədib Ələkbər Qərib Naxçıvanlinin yaradıcılığına həsr olunmuşdur. Ə.Q.Naxçıvanlı iyirminci əsr Azərbaycan ədəbiyyatında sentimentalizm ədəbi cərəyanının görkəmli nümayəndələrindən biridir. Onun nəşr əsərləri ideya-bədii mükəmməlliyi ilə diqqəti çəkir.

Ə.Q.Naxçıvanlı bədii yaradıcılığa Qori Müəllimlər Seminariyasında 1909-1913-cü illərdə təhsil aldığı vaxtlarda başlamışdır. Məqalədə onun həmin illərdə yazdığı ilk hekayələr təhlilə cəlb olunmuşdur. Yazıcıının "Zavallı Leyla xala", "Bacı və qardaş" kimi hekayələrinin mövzu, ideya, sənətkarlıq xüsusiyyətləri nəzərdən keçirilmiş, səciyyəvi məqamlar müəyyənləşdirilmişdir. Hekayələrdə nəcib humanist duyğuların, ülvı hissələrin təqdimi əsas yer tutur. Bu əsərlərdə folkloran, xüsusən xalq nəğmələrindən istifadə məsələlərinə də diqqət yetirilmişdir. Müəllifin yiğcam süjet daxilində obraz yaratmaq məharəti, surətlərin qalb aləmini, hissiyyat və duyğularını məharətlə təsvir etməsi də bu əsərlərin əsas xüsusiyyətlərindəndir. Ələkbər Qərib Naxçıvanlinin "Zavallı Leyla xala", "Bacı və qardaş" kimi hekayələri həm də Azərbaycan uşaqlıq ədəbiyyatının diqqətəlayiq nümunələrindən sayıla bilər.

**Açar sözlər:** Azərbaycan ədəbiyyatı, bədii nəşr, Naxçıvan ədəbi mühiti, Ələkbər Qərib Naxçıvanlı.

Ələkbər Qərib Naxçıvanlı (Abbasov Ələkbər Tağı oğlu) 1910-30-cu illərdə ədəbi prosesdə yaxından iştirak edən, nəşr, publisistika, ədəbi tənqid və bədii tərcümə sahəsindəki səmərəli, məhsuldar fəaliyyəti ilə diqqəti çəkən istedadlı sənətkarlarımızdan biridir. Onun "Ələkbər Qərib", "Əliəkbər Naxçıvanlı", "Ələkbər Abbasov", "Ə.Qərib" və digər imzalarla çap etdirdiyi roman, povest və hekayələr, publisistik və ədəbi-tənqid məqalələr, müxtəlif xalqların ədəbiyyatından etdiyi tərcümələr istedad və zəhmətin, ciddi yaradıcılıq axtarışlarının məhsuludur. Lakin bu görkəmli ədibin çoxşaxəli yaradıcılıq fəaliyyəti diqqətdən kənarda qalmışdır. Uzun müddətdir ki, onun ədəbi irlisinin toplanılması və tədqiqi ilə məşğuluq. Axtarışların nəticəsi olaraq bir çox məqalələr dərc etdirmişik. Bu məqalədə isə yazıcıının 1910-cu illərdə mətbuatda dərc olunmuş ilk hekayələrindən söz açacaqıq.

Ələkbər Qərib Naxçıvanlı bədii və publisistik yaradıcılığı hələ Qori Müəllimlər Seminariyasında 1909-1913-cü illərdə təhsil alarkən başlamışdır. Onun həmyerilisi və tələbə yoldaşı Xəlil ağa Hacılarov Qori seminariyاسındaki müəllimləri Firdun bəy Köçərli haqqında 1957-ci ildə Tbilisidə yazdığı xatirədə digər məsələlərlə yanaşı, Ələkbər Qərib Naxçıvanlini da yada salmış, onun da ədəbiyyata, mətbuata gəlmişdə ustad pedaqoqun təsirini və köməyini nəzərə çatdırılmışdır: "...Tələbələrimizdən Ələkbər Abbasov öz yazdıqları məqalələri Bakı qəzetlərində çap edilmiş görərdi... Tələbələrin bu sahədəki fəaliyyətlərinə istiqamət yaranan Firdun bəy Köçərli idi" [1, s. 277-278]. Bu baxımdan Ə.Q.Naxçıvanlinin "İşiq" qəzeti ilə əlaqələri maraq doğurur.

Azərbaycanda qadınlar üçün ilk mətbuat orqanı olan "İşiq" Bakıda 1911-ci ilin yanvar ayının 22-də nəşrə başlamış, 1912-ci ilin sonlarında nəşr olunmuşdur. Mətbuat tariximizdən bəhs edən tədqiqatçılar "İşiq"ı gah jurnal (məcmuə), gah da qəzet kimi yada salmışlar. Buna səbəb odur ki, "İşiq" həcmində və formatına görə qəzetdən bir qədər fərqli idi. Həftəlik nəşr olunan bu mətbuat orqanı səkkiz səhifədən az olmurdu. "İşiq"ın elə ilk sayında onun "təbii-yeyi-ətfala (uşaqların təriyəsinə – H.H.), ədəbiyyata, təbabətə və evdarlıqla dair xanımlar qəzetəsi" olduğu dəqiqliklə vurgulanmışdı [2]. Bu mənada tədqiqatçı Amaliya xanım Qası-

movanın “İşiq”ı qəzet sayması düzgündür [3, s. 6-7]. “İşiq”ın redaktoru dövrün ziyalı qadınlarından olan Xədicə xanım Əlibəyova, naşiri isə onun həyat yoldaşı, hüquqşunas və publisist Mustafa bəy Əlibəyov idi.

Onu da deyək ki, indiyədək Ələkbər Qərib Naxçıvanının “İşiq” qəzetində dərc olunmuş bədii və publisistik əsərlərindən heç bir tədqiqatçı söz açmamışdır. Hətta həmin qəzet haqqında kitabça çap etdirmiş A.Qasımovanın əsərində də bu barədə heç bir qeyd yoxdur. Tədqiqat zamanı Ə.Naxçıvanının “İşiq”da verilmiş bir neçə bədii və publisistik əsərini aşkarla çıxardıq. Qəzətin 1911-ci ildəki 31-ci, 32-ci, 33-cü və 34-cü, 1912-ci ildəki 2-ci sayında, yəni 5 sayıda Ə.Naxçıvanının “Zavallı Leyla xala” hekayəsi oxuculara çatdırılmışdır [4]. Hekayənin adından sonra “L.İ.-yə töhfə” qeydi var.

Hekayə Daşlıbulaq kəndinin sakinlərinin qışdakı acınacaqlı durumunun təsviri ilə başlayır. Gənc müəllif kəndlilərin ağır güzəranını, maddi sıxıntılarını, çarəsiz halını həssaslıqla və ürək yanğısı ilə təsvir etmişdir. Yeməyə çörək, geyməyə paltar, daxmalarını isitməyə yanacaq tapmayan kəndlilər hər gün acliqdan və şaxtadan ölmək təhlükəsi ilə üz-üzədirlər. Onlar məcbur qalıb əkin-biçin üçün zəruri olan at və öküzlərini dəyər-dəyməzinə satırlar, təki bu ağır durumdan yaxa qurtara bilsinlər. Yazıçının təsvirlərini həyəcansız oxumaq olmur: “Qəzədan bu il qışın əvvəlki iki ayları şiddetlə keçdi. Soyuq o dərəcədə şiddetlidi ki, Daşlıbulaq qəryəsində çox evlərin içində olan qab-qacaqlar buz bağlamışdı. Fağır kəndçilər nəhayət dərəcədə sıxıntı və zillət çəkirdilər. Zira taxilları və filcümlə əkinləri keçən il qayət az vüsula gəldikdən özlərinə qış üçün azuqə saxlamamışdır. Buna binaən eksəri öz külfətinin əqəllən xörək və libasını mühəyyə etməyə istiaətləri yox idi... Kömür almağa dəxi onlara bir miqdar pul lazım gəldi. İl in belə qılıqlı vaxtında heç kəsdə pul tapılmazdı... Bütün əlacları kəsildikdə yaziq kəndçilər öz külfətlərini, körpə balalarını və kəndilərini bu sayaq dəhşətli fəlakətdən amanda saxlamaq üçün öz ev heyvanlarını; atlarını, öküzlərini, camış-inəklərini və sair kəndçi möişətindən ən zəruri və lazımlı olan heyvanlarını bazarda əskik qiymətə satıb vüsul olmuş pulları ilə külfətlərinin ən mühüm mayehtaclarını mühəyyə qılmağa məcbur olurdular. Bu növ əziyyət və əzabdan əlavə, soyuğun şiddetindən köy-kənd əhlinin gündən-günə xəstələri artırdı. Məsum cocuqlar bir növ qərib mərəzə düşər olub, həlak olurdular”.

Müəllif yazır ki, qışın sonu yaxınlaşdıqca kəndlilərin qəlbində ümid işartilari baş qaldırır, onlar qarşidan gələn baharda əzab və fəlakətlərdən xilas ola biləcəklərinə ümid bəsləyirlər. Havalər isindikcə sanki onların qəlbləri də hərarətlə dolur. Baharin gəlməsini uşaqlar və yeniyetmələr daha böyük sevinc hissi ilə qarşayırlar. Təhkiyənin davamından öyrənirik ki, onlar qaval, qarmon, mızqan çalır, oxuyub oynayıb, ətrafdakıları da şənləndirirlər. Bu kimi nikbin təsvirlərin ardınca qəmli, ürək parçalayan mənzərə ədəbi müstəviyə gətirilir. Yazıçı kəndin kənarındaki bir daxmada yaşıyan ana ilə xəstə oğulun köməksiz, çarəsiz halına diqqət yönəldir: “Lakin həmin bu vaxtda köyün kənarında xarabaya bənzər bir daxmada bir dul arvad pəncərənin qabağından yerdə dizlərini qucaqlayıb, məyus və məhzun ahı ah üstündən çəkərək xamuşanə gözlərinin yaşını ruxsarına cari qılırdı. Qüvvəsindən heç bir şey felə gəlmədiyindən və öz yaziq halına bir çarə aramaqdan pək aciz olduğundan dərd və qəminin şiddetli alovunu özünün göz yaşı ilə söndürməkdən savayı heç bir şeyə qadir və muxtar deyildi. Bu övrətin sağ tərəfində divarın dibindən on yanında, xəstəlikdən zəif bir səbi yatacağına uzanmışdı”.

Kənd uşaqlarının çalıb-oxumaq səsi getdikcə daha da yaxınlaşır, xəstə çocuq isə acyalavac vəziyyətdə öz dərdləri ilə baş-başadır. Onun anası Leyla xala neçə günlər ərzində çəkdiyi əzab-əziyyətdən sonra daha da zəifləmiş, halsız qalmışdır. Biçarə qadın Tanrıya üz

tutaraq ömür kitabını vərəqləyir, keçənləri yada salır, böyük Yaradandan imdad diləyir. Yaziçi bu vasitə ilə zavallı Leyla xalanın acı taleyini oxuculara çatdırır. Bu daxili monoloq özünün sentimental qayəsi, yanıqlı mündəricəsi ilə səciyyələnir: “Pərvərdigara, məni nə bədbəxt, nə xar-zəlil bir şəxs yaratdın! Ah, mənim nəhs taleyim!.. İki aylıq səbi (qız uşağı) olduğum halda anam vəfat etmiş. Anamın vəfatından sonra yadlar, rəqiblər əlində qalaraq daima ağlar, zarıncı oldum... Gah o qonşunun, gah bu qonşunun qucağında dirilik edib, iki yaşınadək bir gün ac, digər gün tox zavallı ömrümü keçirdim. Ah, nə bəlalar, nə müsibətlər çəkdim!.. Mədərimin vəfatından sonra çox keçmədi ki, atam gedib bir özgə arvad təzvic etdi. Bu analıq bizim evimizə gələn zamanı dörd yaşıma yeni girmişdim... Bu sitəmkar analığının əlinin altında mən böyüüb on iki sinnimə yetişdim... Atam evlənəndən sonra dəxi pərişan, naümid, bikəs bir yetim olmuşdum. Diriliyin məndən ötrü dəxi heç bir hüsnü bulunmazdı...”.

Məlum olur ki, analığının təkidi ilə Leyla on dörd yaşındakən zorla qonşu kənddəki otuz yaşlı birisinə ərə verilmiş, lakin orada da xoş gün görməmişdir: “Səkkiz ilin müddətində həmin bu ərim ilə bərabər çöllərdə, zəmilərdə, isti günlərin qabağında satılma qul kimi işləməkdən belim bükülüb, əllərim qabar oldu. Fəqət heç bir qədr və qiymətim bilinmədi. Tündməcəz, bədxasiyyət kişinin əlində əsir olub, düşnam və murdar fəhlərini qəbul etdim. Dəhşətli kötüklərinə uzunqulaq kimi dözdüm. Lakin övlad anası olduqdan sonra ərim qəflətən mərhum oldu”.

Bəla ardınca bəla gəlir. Ərinin ölümündən sonrakı dörd il ərzində iki körpə balasını böyütmək üçün hər əzaba qatlaşan Leylanın qəlbini yenə də dağ çəkilir, amansız əcəl övladlarını əlindən alır. Bundan sonra öz əməyi ilə güzəranını təmin etməyə çalışan Leyla hər cür çətinliklərlə üzləşir, güclə başını dolandırıbilir, nəhayət, yenidən ailə qurur. Tale bu dəfə də üzünə gülmür, yeni nigahdan oğlu dünyaya gəlir, binəva çocuq iki yaşına çatmamış atası olur. Zavallı Leyla daha da ağır vəziyyətə düşür, övladını zor-bəla ilə böyüdür, xəstəlik də bir yandan... Beləcə, müəllif Leyla xalanın acılarla dolu həyat yolunun qısa tarixçəsini təsirli bir tərzdə oxucuya çatdırır. Bu məqamda da təzadlı təqdim və yozumlar hekayənin bədii siqlətini daha da artırır. Bir tərəfdə öz dərdləri ağışunda çırpınan kimsəsiz qadın və onun xəstə oğlu, digər tərəfdə də deyib-gülən, çalıb-oynayan uşaqların bayram ovqatı.

Təhkiyə və təsvirlərin davamında süjetin yeni şaxəsi boy verir. Müəllif bu dəfə diqqəti Daşlıbulğa yaxın olan digər bir kənddəki yeniyetmələrin Xıdır payı yığmaq üçün evləri dolaşmasına yönəldir: “Xülasə, “Eydi-Xıdır” münasibəti ilə bu çocuklар eldəki adətlərinə müvafiq dəstə ilə evləri birər-birər dolanıb, avaz ilə səda-sədaya verərək oxuyub, özləri üçün qism-qism pay cəm edirdilər. Bu axşam hamı evlərdə bayram olduğuna görə hər dürlü xoşkbar, növ-növ qovurqa, şirniyyat və sair şeylər mövcud olduğundan “Xidirə Xıdır” gəlmış çocuklara yaxşı paylar və əksəri bəlkə xoşkbar (çərəz) və qovurqa əvəzinə pul verməyi kəndilərinə borc bilirdilər”.

Müəllif bu uşaqların başçısı olan on beş yaşlı İskəndərin təmiz qəlbli, insaflı, zəhmətsevər bir yeniyetmə olduğunu daha ətraflı şəkildə, səciyyəvi xarakter əlamətləri ilə canlandırmışdır. Bu isə gələcək hadisələr üçün müvafiq bədii əsaslandırma funksiyası daşıyır: “Bu uşaqın atası çox fağır, miskin olub,ancaq kəndisinin biaram səy və kuşisi ilə öz külfətinin zəruri ruzusunu qazanırdı. Oğlu İskəndər isə pədərinin külfətdən ötrü bu minval müttəsil çalışmağını görübən qeyrətinin və vicdanının güclüyündən onunla bərabər hər bir məqamda qüvvəsindən felə gəldiyi qədər çalışıb, səy və təlaş etməkdə əsla müzayiqə etməzdi. Yaşının azlığına baxma-yaraq, məzkur çox böyük vicdan sahibi, rəhimdar, fəsihdil olub, cəmi kənd əhlinin mabeynində yaxşı məhəbbət və ehtiram kəsb etmiş idi. Vaqıən, İskəndər bilsəydi ki, kənddə

bir evdə, ya bir tifli-yetim və ya bir fağır yoxsuzluqdan və acliqdan korluq çəkir və heç kimsədən müavinət gözləmir, həmin saat onun imdadına yetişib, bir vəsilə ilə binəvəni rizamənd qılmasayıdı, özü nə təama meyl etməzdi və nə istirahətə qərarı gəlməzdidi”.

Öz kəndlərindən sonra Daşlıbulağa yönələn uşaqların bayramda toplayacaqları pulları nəyə sərf edəcəkləri barədə düşüncələrini də yaziçı təbii şəkildə canlandırmışdır. Onlar Daşlıbulaq kəndinin evlərini dolanıb hədiyyələr topladıqdan sonra ən axırda Leyla xalanın qapısında ələb-oxuyaraq bayram payı istəyirlər. Şirin yuxuda olan qadın uşaqların səsinə oyanıb qapıya çıxır: “Balaları rizamənd yola salmaqdan ötrü heç bir şeyə gümanı gəlmədiyindən binəva arvadın canı şiddətlə sıxlırdı. Həzin sövt ilə:

– “Xudavənda, mən nə edim, nə söyləyim ki, məsum balaların qəlbləri sınməsin”, deyə uşaqlara yanaşdı: – Balalarım, sizə bir pay verməkdən lap acızəm. Zira evimizdə heç bir şey yoxdur. Neçə müddətdir ki, oğlum evdə xəstə yatır. Kəndimizə gündəlik xörək də tapmağa qadir deyilik. İndi nə etməli? “Yoxun” hər iki üzü qara olur... Ümid ki, məndən inciməyəsiniz!”

Axşamdan bəri deyib gülən uşaqların da şən ovqatı dəyişir. Onlar Leyla xalaya pərişan bir halda baş endirib oradan uzaqlaşır və bu zavallı qadını narahat etdiklərinə görə özlərini qınayırlar. Dəstənin başçısı İskəndər isə dərin fikirlərə qərq olmuşdur. Müəllif onun qəlb aləmində baş qaldıran narahat duyğuları, zavallı qadının və onun xəstə oğlunun halına ürək-dən acımasını, dərin sarsıntı keçirməsini təsirli lirik-psixoloji təsvirlərlə nəzərə çatdırılmışdır: “Leylanın sözləri onun pək lətif qəlbini ox kimi dağlayıb, bir an xatirindən çıxmayırdı.

– Pərvərdigara, bu biçarə arvadı və xəstə yetimini bu çahi-zəlalətdən qurtarmağa bir istitəətim varmı? Bunlara bir müavinət göstərməyə nə çarə arayım? Ax! Xudaya, nə üçün məni zəngin etməyibsən ki, laməhala belə bədbəxtləri, zarıncı yetimləri mühafizət edim? Ah-ah! Nə yaman övza, nə qara gün! İnsafdırkı mən canı salamat, qəlbi şad rahatca atamın qazandığından yeyib keyf edim, amma bu bimar yetim anası ilə ac-acına künclərdə qalsın? İskəndərin bilaixtiyar belə fikirlər qəlbindən keçdiyi halda cismi od kimi yanıb, qeyrətindən didələri yaş ilə dolmuş idı”.

İskəndər uşaqlara üz tutaraq deyir:

– Yoldaşlar, siz nə tövr istəyirsiniz, hər kəs öz hissənizi aparin! Amma mən öz payımı büsbütün alıb Leyla xalaya verəsiyəm. Zira o fağır-binəva, aciz bir arvad tayfasıdır. Əlavə, oğlu naxoş olduğundan necə ki, gördüz, künclərdə qalmışdır. Bu günü gündə onlara bir müavinət göstərməkdən dəxi savab bir şey yoxdur”.

Digər uşaqlar da onunla həmfikir olaraq yenidən Leyla xalanın daxmasına doğru qayıdır. Qadın onların geri dönüşünün səbəbini soruşduqda İskəndər niyyətlərini anladır: “İskəndər dolu torbanı kamali-ədəblə Leyla xalanın hüzuruna təqdim edib, tələsik cibindən pul kisəsini çıxarır, deyir:

– Xala, bu şeylər biz bu gecə yiğdiğimiz xoşkbar (çərəz), şirniyyat və sairələrdir. Mən və yoldaşlarım səndən artıq təvəqqə edirik ki, bunları bizdən qəbul edəsən. Hərçənd bunların maliyyəti bir şey deyil, amma bainhəmə qəbul etməyin ilə bizi ziyadə məmnun qılırsan.

Sonra İskəndər kisədəki pulların cəmisini... torbanın üstünə qoydu. Binəva arvad balaca balaların bu dərəcədə himmət və səxavətlərini görüb fövqəladə mütəəssir olub, xeyir-dua ilə bunları yola saldı”.

Göründüyü kimi, bu maraqlı hekayədə uşaqların kimsəsiz qadına yardımını təsirli boyalarla canlandıran gənc müəllif humanizmi, xeyirxahlığı təbliğ edir, oxucuları da təmiz qəlbli, insaflı olmağa səsləyirdi. Hekayədə yazıcının yaratdığı dolğun peyzajlar, ədəbi

müstəviyə gətirdiyi etnoqrafik detallar, təsvir etdiyi adət-ənənələr koloriti daha da qüvvət-ləndirmişdir. Müəllifin “Xıdır” sözünü Xızır peyğəmbərlə bağlaması da maraq doğurur. Uşaqların qapı-qapı gəzərək bayram sovqatı yığarkən oxuduqları nəgmələr də tarixi-etnoqrafik səciyyəsi ilə diqqəti çəkir:

Xıdırə Xıdır deyərlər,  
Xıdırə çıraq qoyarlar.  
Mən Xıdırın nəyi yəm?  
Ayağının naliyam,  
Atının torbası yam.  
Xanım, ayağa dursana,  
Yük dibinə varsana,  
Boşqabı doldursana,  
Xıdırı yola salsana.  
Xıdır gəlib hay ilə,  
Bircə dılğır day ilə.  
Dayı batdı palçığa,  
Çıxardıq hay-huy ilə.

Yuxarıdakı nəgmə ilə onun hazırda daha çox işlənən variantları arasında müəyyən fərqlərin də olduğunu deməliyik. Yaziçinin təbiət təsvirləri, kənd məişətindən yaratdığı lövhələr də əyani müşahidələrin ifadəsi kimi təsirli və inandırıcıdır. Məsələn, Daşlıbulaq kəndinin axşamüstü durumunun, görünüşünün təsviri bu baxımdan xarakterikdir: “Gecə qara niqabını yerin üzünə saldıqda ara-sıra əsən isti yellər evin qabağındakı uca təlmələrin şaxələrini hərkətə gətirirdi... Otlaqdan...qayıdan... qoyun və quzuların mələşməyi, inəklərin bağırıştı, atların kişnəməyi, digər tərəfdən də yel əsdikcə ağacların yarpaqlarının xışiltısı biri-birinə qarışıb, qəribə bir avaz dərk olunurdu. Cavan qızlar və arvadlar əllərində su ilə dolu küpə, bardaq, səhəng bulaq tərəfdən sürətlə qayıdır gəlirlər. Bir az vaxt keçmiş köydə və ətraflarında cəmi səs və sədalar xamuş olub, hər tərəfi dərin sakitlik çulğadı”.

Gənc yazıçının ilk əsərlərindən olan “Bacı və qardaş” hekayəsi isə Bakıda çıxan “Məktəb” jurnalının 1913-cü ildəki 7-ci sayında “Əliəkbər Naxçıvanlı” imzasıyla dərc olunmuşdur [5, s.107-110]. Əsər uşaq ədəbiyyatımızın maraqlı nümunələrindən sayıla bilər. Gənc müəllifin uşaq məişətinə, psixologiyasına və dünyagörüşünə yaxından bələdliyi razılıq doğurur. Hekayənin əsas obrazları qardaş və bacı-Teymur ilə Fizzədir. Əsər böyük bacıları Zərəfşanın onları yuxudan oyatmasının təsviri ilə başlayır. Sonra onlar çoxdankı arzularının gerçəkləşdiyini eşidirlər. Belə ki, xidmətçi İsmayııl lələ xahişlərini nəzərə alıb uşaqlar üçün bir dovşan balası tutub gətirmiştir. Bacı ilə qardaş dovşanı oynatmağa getmək istərkən anaları onları hər şeydən əvvəl təmizliyə riayət etməyə, əllərini, dişlərini yumaga, vaxtında yemək yeməyə çağırır:

“Bəs nə üçün üzünüzü, əllərinizi yuyub, çay içməmişsiniz? Teymur, bir sən əllərinə bax, gör nə haldadır? Sənin üçün çox böyük eyibdir ki, əllərinin bu sayaq kirli və cirkin saxlayırsan... Mən sizə neçə dəfələrlə söyləmişəm ki, səhər-səhər üzünüzü, əllərinizi, dişlərinizi yumamış dan bir işə başlamayınız”.

Əslində burada müəllif ananın dili ilə təkcə Teymuru və Fizzəni yox, ümumən bütün uşaqları təmizkar, səliqəli olmağa səsləməklə tərbiyəvi fikirlər ifadə etmişdir. Hekayənin sonrakı epizodları uşaqların dovşan balası ilə oynamaları üzərində qurulmuşdur. Müəllif balaca uşaqların sadə, səmimi duyğularını maraqlı tərzdə açıb göstərə bilmışdır. Belə ki, uşaqlar gah dovşana şirniyyat yedirmək fikrinə düşür, gah sərinləməsi üçün onu bağçaya

aparır, gah atıb-tutur, gah qulaqlarını darter, gah da tikdikləri yuvada yatırtmaq isteyirlər. Onların son təşəbbüsü dovşanı təmizkarlığa yönəltməklə bağlı olur. Hekayədən bir parçaya diqqət yetirək:

“Fizzə dovşanın ağızını ayırib, diqqət ilə dişlərinə baxır və qardaşına deyir ki:

– Bura bax, Teymur! Gör bunun dişləri necə kirli və murdardır. Yadındadırımı, anam deyirdi ki, dişin çirkli olması çox zərərlidir. Bundan insan naxoş olar. Ona görə, gəl, bunun dişlərini qəşəngcə yuyub təmizləyək”.

Belə də edirlər. Dişləri firçalanan dovşan son nəticədə onların əlindən qaçır. Hekayədə bir tərəfdən, uşaq məişətindən maraqlı səhnə sənət dili ilə canlandırılmış, digər tərəfdən də sağlam həyat tərzi üçün zəruri olan təmizkarlıq, səliqəli olmaq, vaxtında qida qəbul etmək kimi məsələlər bədii şəkildə ifadə olunmuşdur. “Bacı və qardaş” hekayəsinin dilinin çox sadə və anlaşıqlı olduğunu da deməliyik. Belə əsərləri dərc etməklə “Məktəb” jurnalı müvafiq tərbiyəvi qayə izləmişdir.

Ələkbər Naxçıvanının “Bacı və qardaş” hekayəsi ilə bağlı bir məsələyə də aydınlıq gətirmək istəyirik. Folklorşunas alim, professor M.H.Təhmasib “Məktəb” jurnalında folklorla münasibət məsələsi” adlı məqaləsində ötəri şəkildə bu əsərə də toxunmuş, uşaqların oxuduğu “Əkil-bəkil quş idi” mahnısının hekayə ilə lazımlıca əlaqələndirilmədiyini yazmışdır [6, s. 20]. Fikrimizcə, mərhum alimin həmin iradı o qədər də əsaslı deyil. Belə ki, hekayədə dovşanı oynadan uşaqların şadlanaraq müxtəlif mahnilər oxuması bildirilir ki, adı çəkilən nəgmə də onlardan biridir:

Kaküllü bir quş idi,  
Divarda oturmuş idi.  
Getdim onu tutmağa,  
O, məni tutmuş idi.  
Meydana salmış idi.  
Meydanın ağacları,  
Dən gətirər ucları.  
Çəpər çəkdir, yol açdım,  
Qızıl gülə dolaşdım.  
Bir dəstə gül dərməmiş,  
Anası gəldi, mən qaçıdım.

Şübhəsiz ki, bu hekayədə uşaqların oyun zamanı öz yaş səviyyələrinə, maraq dairələrinə, psixologiyalarına müvafiq olan mahniləri, o cümlədən yuxarıdakı parçanı oxuması tamamilə təbiidir və mətnində onun verilməsində uyğunsuzluq, əsərin ideya-bədii strukturu ilə bağlanmamaq əlaməti axtarmağa lüzum yoxdur.

Yaradıcılıq axtarışlarını davam etdirən gənc yazıçı bir-birinin ardınca yeni hekayələr qələmə almış, onları 1914-cü ildə Bakıda “Haqq divani” adlı kitabında toplayaraq oxuculara təqdim etmişdir. “Əliəkbər Naxçıvanlı” imzasıyla çap olunmuş həmin kitabda müəllifin üç hekayəsi verilmişdir: “Haqq divani”, “Faciə”, “Uşaq divani”...

Ümumiyyətlə, Ələkbər Naxçıvanının ilk qələm təcrübələrindən olan “Zavallı Leyla xala”, “Bacı və qardaş” hekayələri həm mövzu-ideya, həm də bədii məziiyyətləri ilə iyirminci əsrin əvvəlləri Azərbaycan uşaq ədəbiyyatının diqqətəlayiq nümunələrindən sayıla bilər.

**ƏDƏBİYYAT**

1. Firidun bəy Köçərlinin şəxsi arxiv / Tərtib edən və nəşrə hazırlayan M.Adilov. Bakı: Nurlan, 2006, 286 s.
2. "İşıq" qəz., Bakı, 1911, 22 yanvar, № 1.
3. Qasimova A. Azərbaycanda ilk qadın mətbuatı: "İşıq" qəz., Bakı: Adiloğlu, 2010, 56 s.
4. Naxçıvanlı Ə. Zavallı Leyla xala. "İşıq" qəz., 1911, № 31, № 32, № 33, № 34; 1912, № 2.
5. Naxçıvanlı Ə. Bacı və qardaş. "Məktəb" jurnalı, Bakı, 1913, № 7, s. 107-110.
6. Təhmasib M. "Məktəb" jurnalında folklor münasibət məsələsi / Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. 5-ci kitab, Bakı: Elm, 1977, s. 3-27.

*AMEA Naxçıvan Bölməsi  
E-mail: huseyn.hashimli@mail.ru*

**Huseyn Hashimli**

**FIRST STORIES OF ALAKBAR GARIB NAKHCHIVANLI**

The article is dedicated to the creativity of the forgotten writer Alakbar Garib Nakhchivanli. A.G.Nakhchivanli is one of the prominent representatives of the sentimentalism literary trend in the twentieth century Azerbaijani literature. His prose works attract attention with their ideological and artistic excellence .

A.G.Nakhchivanli began his artistic career when he studied at the Gori Teachers' Seminary in 1909-1913. The article analyzes the first stories he wrote in those years. The theme, idea, art features of the writer's stories such as "Poor aunt Leila", "Sister and brother" have been reviewed and specific points have been determined. The presentation of noble humanistic feelings plays a key role in the stories. The works also focus on the use of folklore, especially folk songs. The author's skill in creating an image within a concise plot, his skillful depiction of the world of the heart, feelings and emotions of the images are also the main features of these works. The stories "Poor aunt Leila", "Sister and brother" by A.G.Nakhchivanli can also be considered as noteworthy examples of Azerbaijani children's literature.

**Keywords:** Azerbaijani literature, literary prose, literary environment in Nakhchivan, Alakbar Garib Nakhchivanli.

**Гусейн Гашимли**

**ПЕРВЫЕ РАССКАЗЫ АЛЕКПЕРА ГАРИБА НАХЧЫВАНЛЫ**

Статья посвящена творчеству забытого писателя Алекпера Гариба Нахчыванлы. А.Г.Нахчыванлы – один из видных представителей литературного течения сентиментализма в азербайджанской литературе двадцатого века. Его прозаические произведения привлекают внимание идейно-художественным совершенством.

Художественное творчество А.Г.Нахчыванлы началось в 1909-1913 годах, когда он учился в Горийской учительской семинарии. В статье были проанализированы его

первые рассказы, написанные в те годы. Рассмотрены тематические, идейные, художественные особенности рассказов писателя “Бедная тетя Лейла”, “Сестра и брат”, определены характерные моменты. Нежные гуманистические и высокие чувства занимают основное содержание его рассказов. В рассказах также было уделено внимание вопросам использования фольклора, особенно народных песен. Одним из основных достоинств этих произведений является умение автора создавать образ в компактном сюжете, умело изображать душевный мир образов, чувства и эмоции. Рассказы Александра Гариба Нахчыванлы “Бедная тетя Лейла”, “Сестра и брат” также можно отнести к образцам азербайджанской детской литературы.

**Ключевые слова:** азербайджанская литература, художественная проза, литературная среда в Нахчыване, Александер Гариф Нахчыванлы.

**Daxilolma tarixi: İlkin variant 03.04.2020  
Son variant 08.05.2020**